

K

R

E

D

O

№ 73-74 (1251-1252) 12 dekabr 2024-cü il

“REDAKSIYA**HEYƏTİ**Əli Rza Xələfli
baş redaktor

(www.elirzaxelefli.net)

Asif Rüstəmli

Ağarəhim Rəhimov

Bədirxan Başkeçidli

Cahid İsmayloğlu

Elçin Kamal

Elçin Tanrıdağ

(İsgəndərzadə)

Firuz Mustafa

Hafiz Rüstəm

Hüseynbala Mirələmov

İsa Həbibbəyli

Gülşən Əliyeva Kəngərli

Gülxani Pənah

Qəzənfər Kazımov

Qəzənfər Paşayev

Qurban Bayramov

Mahmud Allahmanlı

Nizaməddin Şəmsizadə

Nizami Cəfərov

Nizami Məmmədov

Paşa Qəlbinur

Salatın Əhmədli

Sevindik Nəsiboğlu

Şəddat Cəfərov

Tahirə Həsənzadə

Təyyar Salamoğlu

Vaqif Yusifli

Xanəli Kərimli

Yədulla Ağazadə

Yusif Nəxməkar

**STANISLAVA PLYASKOVITSKA - RİMKEVIÇİN****“MƏHƏMMƏD SÜLEYMAN OĞLU FÜZULİ” KİTABI**

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun Füzuli kitabxanası seriyasından polyak şərqşünası Stanislava Plyaskovitska-Rımkeviçin (1914-1989) “Məhəmməd Süleyman oğlu Füzuli” (Həyat və yaradıcılığının tədqiqi) kitabı işıq üzünə görüb. Qeyd edək ki, kitab müəllif tərəfindən polyak dilində 1973-cü ildə yazılıb. Əsər Ədəbiyyat İnstitutunun Elmi Şurasının 15 yanvar 2024-cü il tarixli 1 sayılı qərarı ilə nəşr edilib.

İlk dəfə Azərbaycan dilində oxuculara təqdim olunan monoqrafiyanın elmi məsləhətçisi və “Polyak şərqşünaslığının Füzuli səhifəsi” adlı Ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

Kitabı polyak dilindən tərcümə edən, polyak dilində mətnin elmi redaktoru, “Füzuli Polyak türkologiyasında” giriş sözünün müəllifi Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, Azərbaycan dilində mətnin elmi redaktoru, “Stanislava Plyaskovitska-Rımkeviç və onun “Məhəmməd Süleyman oğlu Füzuli” monoqrafiyası” giriş sözünün müəllifi Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.

228 səhifəlik kitabda Məhəmməd Füzulinin dövrü, mühiti, ədəbi şəxsiyyəti, yaradıcılığı haqqında ətraflı məlumat verilir, şairin “Bəngü-Badə” poemasının polyak dilində tərcüməsi təqdim olunur.



Gülnar SƏMA,
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi